

“MEQA SİĞORTA” ASC

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

BİRLƏŞDİRİLMİŞ (KONSOLIDƏ EDİLMİŞ) MALİYYƏ HESABATLARI

VƏ

MÜSTƏQİL AUDİTORLARIN HESABATI

Bakı şəhəri - 2026-cı il



Sərbəst auditor İlham Süleyman oğlu Süleyman
Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, fəxri auditor
07.01.2026-cı il tarixli İCAZƏ № SA/309

Ünvan: AZ1004, Bakı şəh., Badamdar şossesi, 2-ci Y/M, Giriş 1, ev 112/17 E-mail: auditorilhams@gmail.com tel. (+994 50) 201-66-10

MÜSTƏQİL AUDİTORLARIN HESABATI

Auditor rəyi № 8DcHWJTIUI

“Meqa Sığorta” ASC-nin səhmdarlarına

Şerti müsbət rəy

Biz, ana şirkət olan “Meqa Sığorta” ASC-nin və onun törəmə müəssisəsi olan “Meqa Həyat Sığorta” ASC-nin (birlikdə “Qrup”) 31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə maliyyə vəziyyəti haqqında birləşdirilmiş (konsolidə edilmiş) hesabatdan, həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və digər məcmu gəlir haqqında birləşdirilmiş (konsolidə edilmiş) hesabatdan, kapitalda dəyişikliklər haqqında birləşdirilmiş (konsolidə edilmiş) hesabatdan və pul vəsaitlərinin hərəkəti haqqında birləşdirilmiş (konsolidə edilmiş) hesabatdan, eləcə də əsas mühasibat prinsiplərinin icmalı da daxil olmaqla birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına izahedici qeydlərdən ibarət olan birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditini apardıq.

Bizim rəyimizə əsasən, hesabatımızın “Şerti müsbət rəy üçün əsaslar” bölməsində təsvir olunan məsələnin təsiri istisna olmaqla, əlavə edilən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları 31 dekabr 2025-ci il tarixinə Qrupun maliyyə vəziyyətini və həmin tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (“MHBS”) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə düzgün və ədalətli şəkildə əks etdirir.

Şerti müsbət rəy üçün əsaslar

Qrupdan 1 yanvar 2023-cü il tarixindən etibarən 17 №-li “Sığorta Müqavilələri” Maliyyə Hesabatlarının Beynəlxalq Standartının (MHBS) tətbiq edilməsi tələb olunmuşdur. Lakin Qrup bu Standartı tətbiq olunma tarixində tətbiq etməmişdir. 17 №-li MHBS qeyd olunan tarixdən etibarən əvvəllər tətbiq edilən Maliyyə Hesabatlarının Beynəlxalq Standartı 4 “Sığorta Müqavilələri” (MHBS 4) Standartını əvəz etmişdir. Müvafiq olaraq, Qrup 31 dekabr 2025-ci il tarixinə bu maliyyə hesabatlarının hazırlanması üçün MHBS 4-ü tətbiq etməyə davam etmişdir, hansı ki, MHBS-in tələblərinə uyğun deyil. Qrupun MHBS 17-ni tətbiq etməsi, müqayisəli rəqəmlər də daxil olmaqla birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının müəyyən elementlərinə əhəmiyyətli təsir edə bilərdi. MHBS 17-nin qəbul edilməməsinin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına təsiri audit hesabatımızın təqdim edilməsi tarixində müəyyən edilməmişdir.

Biz, audit Beynəlxalq Audit Standartlarının (“BAS”) əsasında aparmışıq. Bu standartlar çərçivəsində nəzərdə tutulan öhdəliklərimiz hesabatımızın “Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditinə görə auditorların məsuliyyəti” bölməsində təsvir edilir. Biz ictimai əhəmiyyətli qurumların maliyyə hesabatlarının auditinə aid olan etik normalar və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditinə tətbiq edilən Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının “Peşəkar mühasiblər üçün beynəlxalq etika məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə)” (IESBA Məcəlləsi) prinsiplərinə uyğun olaraq Qrupdan asılı deyilik. Biz həmçinin digər etik öhdəliklərimizi bu tələblərə və IESBA Məcəlləsinə uyğun yerinə yetirmişik. Biz ictimai əhəmiyyətli qurumların birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditinə şamil olunan müstəqillik tələblərini tətbiq etmişik. Hesab edirik ki, əldə etdiyimiz audit sübutları şərti müsbət rəyimizi əsaslandırmaq üçün yetərli və müvafiqdir.

Əsas audit məsələləri

Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditini baxımından və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına dair auditor rəyinin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılıqda rəy vermirik.

Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə rəhbərliyin və məsul tərəflərin öhdəlikləri

Rəhbərlik bu birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının MHBS-na uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, saxtakarlıq və ya səhvlərdən irəli gələn əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayarkən rəhbərlik Qrupu ləğv etmək və ya onun fəaliyyətini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativin olmadığı halda, rəhbərlik Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda Qrupun fəaliyyətinin fasiləsizliyinə aid məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun aparılmasında fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır. İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan şəxslər Qrupun birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması və təqdimatı prosesinə nəzarətə görə məsuliyyət daşıyırlar.

Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditi üzrə auditorların məsuliyyəti

Bizim məqsədimiz birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarında bir tam kimi, saxtakarlıq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o, zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda BAS-lara uyğun aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər saxtakarlıq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda, yaxud məcmu olaraq istifadəçilərin belə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları əsasında qəbul etdikləri verilmiş iqtisadi qərarlarına təsir göstərmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir. BAS əsasında aparılan audit yoxlaşmasının bir hissəsi kimi biz audit prosesində peşəkar mühakimə və peşəkar skeptisizm prinsipi tətbiq edirik. Biz həmçinin:

- birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarında saxtalaşdırma və ya səhvlərdən irəli gələn ciddi təhrifləri aşkarlayır, təhlil edir, bu risklərə cavab verən audit prosedurları hazırlayır, icra edir və rəyimiz üçün müvafiq əsası təşkil edəcək kafi və müvafiq dəlillər toplayır. Saxtakarlıqdan irəli gələn ciddi təhrifləri aşkarlamama riski səhvlərdən qaynaqlanan riskdən daha yüksəkdir, belə ki saxtakarlıq əlbir olma, saxtalaşdırma, məqsədli səhv buraxma, təhrif etmə və daxili nəzarətin yetersizliyi kimi hallarla əlaqəli olur;
- mövcud şərtlərdə müvafiq olacaq, lakin Qrupun daxili nəzarətinin səmərəliliyi ilə bağlı rəy bildirmək məqsədi daşımayan audit prosedurları hazırlamaq üçün auditə müvafiq daxili nəzarət haqqında anlayış əldə edirik;
- istifadə olunan uçot siyasətlərinin, uçot prinsiplərinin və rəhbərlik tərəfindən açıqlanan əlaqədar məlumatların müvafiqliyini təhlil edirik;
- rəhbərliyin uçotun davamlılıq prinsipindən istifadəsinin müvafiqliyinə və Qrupun fəaliyyətinin fasiləsizliyi prinsipini davam etdirmə imkanına dair ciddi şübhələr yarada biləcək hadisə və ya şərtlərlə əlaqədar ciddi qeyri-müəyyənliyin olub-olmaması ilə bağlı əldə edilmiş dəlillər əsasında yekun rəy bildiririk. Bizim yekun rəyimizdə "birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarında ciddi qeyri-müəyyənlik mövcuddur" deyilsə, auditor hesabatımızda birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarında əlaqədar məlumatlara diqqət çəkməyimiz, yaxud da bu cür məlumatlar müvafiq olmazsa, rəyimizi dəyişdirməyimiz tələb olunur. Bizim yekun rəyimiz auditor hesabatımızın hazırlanma tarixinədək əldə etdiyimiz audit dəlillərinə əsaslanır. Bununla belə, gələcəkdə baş verə biləcək hadisələr və ya şərtlərin dəyişməsi Qrupun işində fəaliyyətin fasiləsizliyi prinsipini poza bilər;
- Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının, o cümlədən açıqlanan məlumatların ümumi təqdimatı, strukturu və məzmunu, həmçinin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının obyektiv təqdimatının əsasını təşkil edən başlıca əqdləri və hadisələri əks etdirib-ətdirmədiyini təhlil edirik.

Biz auditin və mühüm audit tapıntılarının, o cümlədən audit zamanı daxili nəzarət sistemində aşkarladığımız mühüm çatışmazlıqların nəzərdə tutulan əhatə dairəsi və zamanlaması ilə bağlı Qrupun rəhbərliyi ilə əlaqə saxlayır, müstəqilliyə dair müvafiq etik tələblərə əməl etməyimizi bəyan edirik.

Sərbəst auditor İlham Süleyman

Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş
07.01.2026-cı il tarixli SA/309 sayılı icazə

Ünvan: AZ1004, Bakı şəhəri, Səbail rayonu, Badəndər şossesi,
2-ci Y/M, ev 112, m.17 Tel.: (+994 50) 201 66 10

3 mart 2026-cı il

"Tax Audit" MMC-nin direktoru-auditoru Rəşid Balakışiyev

Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən
verilmiş 22.01.2022-ci il tarixli AT/243 sayılı icazə

Ünvan: AZ1041, Bakı şəhəri, Xətai rayonu, Buzovna qəsəbəsi,
ev 4. Telefon: (+994 51) 207-10-81

Maliyyə vəziyyəti haqqında birləşdirilmiş (konsolidə edilmiş) hesabat

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

(Məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

	2025	2024
AKTİVLƏR		
Uzunmüddətli aktivlər		
Qeyri-maddi aktivlər	181 184	185 252
Torpaq, tikili və avadanlıqlar	817 795	644 477
İştirak payı metodu ilə uçota alınmış investisiyalar	364 583	312 500
Sair uzunmüddətli maliyyə aktivləri	37994 007	60812 653
CƏMI UZUNMÜDDƏTLİ AKTİVLƏR	39 357 569	61 954 882
Qısamüddətli aktivlər		
Ehtiyatlar	8 954	5 309
Qısamüddətli debitor borcları	10 271 762	9996 920
Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:	155 490	64 520
Pul vəsaitləri və onların ekvivalentləri	22 599 361	16 378 391
Sair qısamüddətli maliyyə aktivləri	7 338 534	3021 692
Sair qısamüddətli aktivlər	2 459 587	2 289 952
Sair aktivlər	123 622	119 727
CƏMI QISAMÜDDƏTLİ AKTİVLƏR	42 957 310	31 876 511
CƏMI AKTİVLƏR	82 314 879	93 831 393
KAPİTAL VƏ ÖHDƏLİKLƏR		
Kapital		
Ödənilmiş nominal(nizamnamə) kapital	23 000 000	23 000 000
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	11 965 305	9216 062
CƏMI KAPİTAL	34 965 305	32216 062
Uzunmüddətli öhdəliklər		
Həyat sığortası sahəsi üzrə sığorta ehtiyatları:	15 456 407	10 293 921
Uzunmüddətli kreditor borcları	1 465 890	2 542 270
Sair uzunmüddətli öhdəliklər	23 897 464	23 494 472
CƏMI UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR	40819 761	36 330 663
Qısamüddətli öhdəliklər		
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	1 166 845	754 088
Qısamüddətli kreditor borcları	3256 294	1 660 277
Sair qısamüddətli öhdəliklər	2 106 674	22 870 303
CƏMI QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR	6 529 813	25 284 668
CƏMI ÖHDƏLİKLƏR	47 349 574	61 615 331
CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR	82 314 879	93 831 393

Qrupun rəhbərliyi adından imzalandılar və buraxılış üçün təsdiq etdilər.

Uğur İbrahimli
İdarə heyətinin sədri

Oxan Abutalıbov
Baş mühasib

Bakı şəhəri, 3 mart 2026-cı il

11-32-ci səhifələrdə verilmiş izahedici qeydlər bu birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir

Mənfəət və zərər və digər məcmu gəlir haqqında birləşdirilmiş (konsolidə edilmiş) hesabat
31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

(Məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

	2025	2024
Əsas əməliyyat gəlirləri	51 179 338	48 269 658
Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	(5 793 381)	(10 000 582)
İnvestisiya gəlirləri üzrə	6 765 077	5 165 818
Subroqasiya gəlirləri	521 581	331 523
Sair gəlirlər	308 947	557 323
Cəmi gəlirlər:	52 981 562	44 323 740
Əsas əməliyyat xərcləri (sığorta fəaliyyəti üzrə)	(26 438 040)	(23 253 773)
İşlərin aparılması xərcləri	(17 750 662)	(15 728 666)
Sair əməliyyat xərcləri	(54 975)	(31 502)
Cəmi əməliyyat xərcləri:	(44 243 677)	(39 013 941)
Əməliyyat mənfəəti (zərəri)	8 737 885	5 309 799
Maliyyə mənfəəti (zərəri)	8 737 885	5 309 799
Vergiqoyulmadan əvvəl mənfəət (zərər)	8 737 885	5 309 799
Mənfəət vergisi	(1 743 177)	(1 061 960)
Hesabat dövründə xalis mənfəət (zərər)	6 994 708	4 247 839

Xərclərin xüsusiyyətləri üzrə təsnifat əsasında əməliyyat xərcləri haqqında məlumat

	Qeydlərə istinad	2025	2024
Əsas əməliyyat xərcləri		(26 438 040)	(23 253 773)
İstifadə edilmiş material ehtiyatları		(27 910)	(36 044)
İşçi heyəti üzrə xərclər		(6 973 527)	(6 117 681)
Amortizasiya ayırmaları		(285 468)	(235 269)
Digər əməliyyat xərcləri		(10 518 732)	(9 371 174)
Cəmi əməliyyat xərcləri		(44 243 677)	(39 013 941)

Grupun rəhbərliyi adından imzalandılar və buraxılış üçün təsdiq etdi.

Uğur İbrahimli
İdarə heyətinin sədri

Orxan Abutalıbov
Baş mühasib

Bakı şəhəri, 3 mart 2026-cı il

11-32-ci səhifələrdə verilmiş izahedici qeydlər bu birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir

Kapitalda dəyişikliklər haqqında birləşdirilmiş (konsolidə edilmiş) hesabat

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

(Məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

Göstəricilər	Ödənilmiş nizamnamə kapitalı	Bölüşdürülmə- miş mənfəət (ödənilməmiş zərər)	Cəmi
Əvvəlki hesabat dövrünün əvvəlinə olan qalıq	23 000 000	8 227 549	31 227 549
Əvvəlki hesabat dövründə xalis mənfəət (zərər)		4 247 839	4 247 839
Mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi (dividendlər)		(2 600 000)	(2 600 000)
Kapitalın maddələri arasında köçürmələr (mənfəətdən istifadə)		(659 326)	(659 326)
Əvvəlki hesabat dövrü üzrə kapitalda dəyişikliklərin cəmi		988 513	988 513
Əvvəlki hesabat dövrünün sonuna qalıq	23 000 000	9 216 062	32 216 062
Hesabat dövründə xalis mənfəət (zərər)		6 994 708	6 994 708
Mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi (dividendlər)		(3 160 000)	(3 160 000)
Kapitalın maddələri arasında köçürmələr (mənfəətdən istifadə)		(1 085 465)	(1 085 465)
Hesabat dövrü üzrə kapitalda dəyişikliklərin cəmi		2 749 243	2 749 243
Hesabat dövrünün sonuna qalıq	23 000 000	11 965 305	34 965 305

Qrupun rəhbərliyindən imzalandılar və buraxılış üçün təsdiq etdilər:

Uğur İbrahimli
İdarə heyətinin sədriOrxan Abutalıbov
Baş mühasib

Bakı şəhəri, 3 mart 2026-cı il

11-32-ci səhifələrdə verilmiş izahedici qeydlər bu birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir

Pul vəsaitlərinin hərəkəti haqqında birləşdirilmiş (konsolidə edilmiş) hesabat
31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

(Məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

	2025	2024
Əməliyyat fəaliyyətində yaranan pul vəsaitlərinin hərəkəti		
Birbaşa sığorta üzrə sığorta haqları	50 530 392	47 224 466
Təkrarsığortaya qəbul edilmiş təkrarsığorta haqları	280 031	276 470
Sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	277 835	693 998
Təkrarsığortaya verilmiş müqavilələr üzrə komisyona müddətli	91 080	74 724
Alınmış faizlər	6 765 077	5 165 818
Subroqasiya gəlirləri	521 581	331 523
Sair gəlirlər	308 947	557 324
Verilmiş sığorta ödənişləri və sığorta məbləğləri	(20 728 750)	(16 726 967)
Qaytarılan sığorta haqları	(2 163 725)	(1 440 469)
Təkrarsığortaya verilmiş sığorta haqları	(3 144 460)	(4 646 244)
Qarşılıq alınma tədbirləri fonduna ayırmalar üzrə	(159 819)	(184 734)
İşlərin aparılması xərcləri	(17 465 194)	(15 453 397)
Tənzimləmə xərcləri	(241 286)	(255 358)
Sair xərclər	(48 918)	(22 458)
Mənfəət vergisi	(1 743 177)	(1 061 960)
Əməliyyat aktiv və passivlərində dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti	13 079 614	14 532 736
Əməliyyat aktiv və passivlərində dəyişikliklər		
Ehtiyatlar	(3 644)	(2 607)
Debitor borcları	(274 842)	(1 595 916)
Əməliyyat fəaliyyəti üzrə sair aktivlər	(376 943)	(101 545)
Kreditor borcları	(19 442 645)	17 559 833
Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər	(1 076 379)	345 214
Əməliyyat fəaliyyəti üzrə sair öhdəliklər	572 328	737 467
Əməliyyat fəaliyyətində yaranan xalis pul vəsaitləri	(7 522 511)	31 475 182

İnvestisiya fəaliyyətində yaranan pul vəsaitlərinin hərəkəti

Bina və avadanlığın satılması	117 400	56 000
Avadanlığın silinməsi	(42 651)	(20 927)
Bina və avadanlığın alınması	(452 775)	(387 503)
Qeyri-maddi aktivlərin alınması	(76 692)	(26 100)
Depozit hesabına artma/azalma	(6 082 990)	(895 234)
Qiymətli kağızlar üzrə artma/azalma	18 449 721	(26 443 059)
İnvestisiya fəaliyyətində istifadə olunan xalis pul vəsaitləri	11 912 013	(27 716 823)
Maliyyələşdirmə fəaliyyətində yaranan pul vəsaitlərinin hərəkəti		
Ödənilmiş dividendlər	(3 160 000)	(2 600 000)
Mənfəətdən istifadə	(1 085 466)	(699 326)
Maliyyələşdirmə fəaliyyətində yaranan xalis pul vəsaitləri	(4 245 466)	(3 299 326)
Məzənnə dəyişiklərinin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri	(6 057)	(9 045)
Pul vəsaitləri və onların ekvivalentlərində xalis artma (azalma)	137 979	449 988
İlin əvvəlində pul vəsaitləri və onların ekvivalentləri	1 591 646	1 141 658
İlin sonunda pul vəsaitləri və onların ekvivalentləri	1 729 625	1 591 646
<i>Qeyd: Depozit hesablardakı pul vəsaitləri</i>	20 869 736	14 786 746

Grupun rəhbərliyi adından imzaladılar və buraxılış üçün təsdiq etdilər.

Uğur İbrahimli
İdarə heyətinin sədri

Orxan Abutalıbov
Baş mühasib

Bakı şəhəri, 3 mart 2026-cı il

11-32-ci səhifələrdə verilmiş izahedici qeydlər bu birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir